

Günümüzün ən aktual məsələlərindən biri də uşaqların nitqindəki problem, nitq ləngimləri və onun uşağıın gələcək həyatında, məktəb dövründə təlim fəaliyyətinə mənfi təsir göstərməsidir. Son iki onillikdə uşaqların psixo-emosional inkişafında müəyyən edilmiş dəyişikliklərin statistikası xeyli artmışdır. Bu problemlərdən biri də müxtəlif səbəblərdən nitq inkişafının ləngiməsidir. Ancaq nitqdə ləngimə vaxtında aşkar edilərsə və aradan qaldırılması istiqamətində lazımı tədbirlər görülərsə, bu, o qədər də ciddi problemə çevrilməz. Bu məsələdə məsuliyyət, ilk növbədə, valideynlərin üzərinə düşür. Onlar narahatlığı hiss etməli, uşağı müayinələrə aparmalı və problemin nədən qaynaqlandığını aşkarlaşdıqdan sonra düzgün həll yolu tutmalıdır. Məsələyə “Orvita” Psixoloji və Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin müəllimi Ramidə Oqtayqızı ilə aydınlıq götirdik.

Nitq ləngimələri



və məktəb dövründə onun fəsadları

- Nitq längimələri nədən qaynaqlana bilər?

- Təəssüf ki, son dövrlər uşaqlarda psixi və nitq ləngimələrə aktiv şəkildə rast gəlinir. Nitq qüsurlarının səbəbləri müxtəlif olur. Psixo-nitq inkişafı ləngiməsi anadangəlmə amillərdən qaynaqlanırsa uşaqın erkən yaşlarında özünü göstərməyə başlaya bilər. Bəzi hallarda danışmada olan ləngimə genetik, yaxud uşaqın sağlamlığı ilə bağlı olur. Nitq ləngiməsi tamamilə sağlam uşaqlarda da müşayiət olunur və bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır.

- İlk dəfə nitq ləngiməsi nə vaxt müşahidə edilir?

- Körpə dünyaya gəldiyi ilk günlərdən nitqinin inkişafı ilə məşğul olmağa başlamaq lazımdır. Öncə körpənin necə ağladığına diqqət etməlisiniz. Uşaq ağlamağı ilə fikrini bilirir, ünsiyət qurur, nəyə ehtiyacı olduğunu çatdırır. Uşaq ilk aylığında daha ifadəli ağlayır və o hər şeyi intonasiya baxımından düzgün edirsə, diqqətli bir ana fərqi anlayır və bu isteklərə cavab verməyi tez öyrənir. Körpə monoton, yəni eyni səviyyədə ağlayırsa və səsə yaxşı cavab vermirse, həkimə müraciət etmək lazımdır. 4 ayında uşaq valideynlərin sözlərinə və jestlərinə cavab vermirse, 1 yaşında çox sakitdir və səs çıxarmırsa, 1,5 yaşında sadə sözlər ("ana", "ver", "gəl") demir və onları anlamırsa, bu, nitq ləngiməsinin plamatlarının göstəriciləridir.

Əlamətlərinin göstəriciləridir. Əgər bir uşaqın nitqi 4 yaşında açılırsa, burda ləngimə müşahidə olunur və mütləq psixoloji ləngimə də arasdırılmalıdır.

- Nitq ləngiməsi gələcəkdə hansı problem-lara yol acır?

- Nitqin inkişafında gecikmə təfəkkürün inkişafına mane olur. Nitqin inkişafına ana-dangolmə zehni və nevroloji xəstəliklərin olması ciddi təsir edən səbəblərdən biridir. Psi-xi-nitq inkişafın ləngiməsi diaqnozu 5 yaşdan yuxarı uşaqlarda daha çox qoyulur. Çünkü uşaq məhz bu yaşda fəal ünsiyyət qurmağa başlayır, ancaq uşaq ünsiyyətə girmədikdə valideynlər narahat olmağa başlayırlar. Ancaq 5 yaş nitq ləngiməsinin müalicəsinə başlamaq üçün artıq gecdir. Əgər 6 yaşından əvvəl uşaq, ümumiyyətlə, danişmirdisə, deməli onun sa-ğalma ehtimalı 0,2%-dir. 7 yaşından sonra isə nitq yoxdursa, onun olması 0%-dir. Əlbəttə ki, psixi-nitq inkişafında gecikmənin müali-cəsi gecikmənin dərəcəsindən və istifadə olunan metodlardan asılıdır. Ancaq valideyn-lər ləngimənin əlamətlərini nə qədər tez aşkar etsələr, ideal olaraq 2 yaşa qədər tam sa-ğalma ümidi var.

Bəzən bu problemlər 5 yaşına kimi üzə çıxmadiği halda, məktəb dövründə daha qəbariq özünü bürüzə verir. Bu zaman həm



müəllim, həm uşaq əziyyət çəkir. Tədqiqatlar göstərir ki, uşaqlar 1 yaşında 10-12, 1-1,5 yaş dövründə 15-20, 2 yaşında isə 200-ə yaxın söz ehtiyatına sahib olur. 3-4 yaş arasında isə uşaqlar 400-500 söz bilməli, nəhayət, 5 yaşında nitqləri tam formalşaraq məktəbə hazır olmalıdır.

Bəzən uşaqın yaş göstəricisiniñə baxmaya-

Bəzən uşaqın yaş göstəricisini saxlamaya rəq, nitqinin inkişafı, aktiv lügətində olan sözlərin sayı, çoxhecalı sözləri birləşdirmə və cümlə quraraq danışmaq bacarıqları yaş göstəricisi ilə uyğunlaşdırır. Paralel şəkildə uşaqda anlama və qavrama, analiz etmə prosesində olan çətinliklər nitq inkişafının gedışatma da öz mənfi təsirini göstərir.

- Məktəbə hazırlıq dövründə uşaqlarda hansı nitq problemləri bürüzə verir?

- Bu gün uşaqların məktəbə hazırlıq dövründə bir çox nitq ləngimlərinə dislaliya (sözdəki hərflərin “yeyilməsi”), afaziya (insult sonrası nitqdə yaranan qüsür), diskrafiya (sözü düzgün anlamamaq və düzgün köçür-

məmək), taxilaliya (sürətli və anlaşılmayınca nitq), alaliya (uşağın öz dilində danışması, kəkələmə) və digər nitq qüsurlarına rast gelir. Bunun təlim dövrüne təsiri nədən ibarətdir? Təbii ki, təlim dövrü şifahi nitqə daha çox əsaslandığı üçün biz bu uşaqların nitqindəki hər xırda qüsurun təlimə təsir etdiyini müşahidə edirik. Çünkü uşaqlar şifahi nitq vasitəsilə həm özlərini ifadə etməlidirlər, həm ünsiyət yət qurmalarınlardır, həm də müəllimin tapşırıqlarına yazılı, şifahi olaraq cavab verməyi bacarmalıdırular. Nitqin ləngiməsi, nitqdə qüsurların olması onların təliminə mənfi təsir etməklə yanaşı, psixoloji komplekslərə də səbəb olur. Uşaqlar özlərini ifadə etməkdə problem yaşayır, eyni zamanda eşidilən nitqin düzgün anlamağa və yazıya köçürməyə çətinlik cəkirler.

- Başqa hansı amillər nitq ləngimələrinə səbəb ola bilər?

- Nitq inkişafının ləngiməsi, təessüf ki, tamamilə sağlam uşaqlarda da müşahidə olunan problemlərdən biridir. Çox vaxt valideynlər özləri uşağın nitqindəki çətinliklərə səbəb

olurlar. Düzgün danışq və zehni inkişaf üçün fizioloji normalar mövcuddur və uşaqların doğusundan etibarən onların yerinə yetirilməsinə nəzarət etmək çox vacibdir. Qeyri-düzgün tərbiyə; uşağın çox güclü, ifrat dərəcədə valideyn qayğısı altında olması, yaxud əksinə, qayğıdan məhrum olması, uşaqların assosial ailələrdə böyüməsi də nüqtə inkişafını ləngidir.

Nitq inkişafında geriləmə psixoloji travma ilə də əlaqəli ola bilər, stabil, sağlam ailə mühitində böyümə, həmyaşıdları ilə ünsiyyətdən çəkinə bilər. Bu halda mütləq uşaqq psixoloqu ilə işləmək lazımdır.

Uşağın davamlı şekildə televizor, kompüter qarşısında oturması, planşet, telefondan istifadə etməsi nitq ləngiməsinin digər səbəbi ola bilər. Bunlar valideynlərin buraxdığı səhv'lərdən biridir. Bunun nəticəsində uşaqlar nitq ləngiməsi müşahidə olunur, bunlar uşaq-ların özünə qapanmasına şərait yaradır, sosiallaşmasına mane olur. Nitqin inkişafı üçün sosiallaşma əsas faktorlardan biridir.

gəlirik ki, nitq inkişafındakı geriləmə vaxtında düzelməsə, uşaq böyüdükcə bu, özünü da-ha çox bürüzə verəcək, onun psixikasında da-geriləmə müşahidə olunacaq, məktəbdə oxu-maq və yaşıdları ilə ünsiyyət qurmasında son-dərəcə çətinlik yaradacaq. Buna görə vali-deyn daha diqqətli olmalı, problemi uşaq psi-xoloqu və loqopedlə təmasa girərək həll et-məyə çalışmalıdır. Ümumiyyətlə, uşaqın da-nışma çətinliyi nə qədər uzunmüddətli olarsa, psixi və əqli inkişafi bir o qədər gecikər. Çünkü uşaqlar böyüdükcə, başqları ilə dia-loqlarda deyilənlərdən daha çox məlumat əl-də edirlər. Bu məsələyə səthi yanaşmamalı, valideyn, psixoloq, loqoped və lazım gələrsə, həkimlə birlikdə hərəkət etməli və problemin həllinə tez və ləngimədən nail olmalıdırlar. Nitqin inkişafında olan geriliyin əsas sabab-

Nitqini həmçünümdə olan gerçiyin etas seviyələrini aşadırıb, korreksiya etməklə mövcud problemləri aradan qaldırmaq mümkündür. Multidissiplinar komanda şəklində korreksiya işinin aparılacağı halda daha effektli nəticələr əldə etmək mümkündür.

Dilryba SƏRDAROIZİ

Əgər 6 yaşından əvvəl uşaq, ümumiyyət yətlə, danişmirdısa, deməli onun sağalma ehtimalı 0,2%-dir. 7 yaşından sonra isə nitq yoxdursa, onun olması 0%-dir. Əlbəttə ki, psixi-nitq inkişafında gecikmənin müalicəsi gecikmənin dərəcəsindən və istifadə olunan metodlardan asılıdır. Ancaq valideynlər ləngimənin əlamətlərini nə qədər tez aşkar etsələr, ideal olaraq 2 yaşa qədər tam sağalma ümidi var.

Psiyo-nitq inkişafı ləngiməsi anadan-gəlmə amillərdən qaynaqlanırsa uşağın erkən yaşlarında özünü göstərməyə başlaya bilər. Bəzi hallarda danışmada olan ləngimə genetik, yaxud uşağın sağlamlığı ilə bağlı olur. Nitq ləngiməsi tamamilə sağlam uşaqlarda da müşayiət olunur və bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır.

Bu gün uşaqların məktəbə hazırlıq dövründə bir çox nitq ləngimələrinə dislaliya (sözdəki hərflərin “yeyilməsi”), afaziya (insult sonrası nitqdə yaranan qüsür), diskrafiya (sözü düzgün anlamamaq və düzgün köçürməmək), taxilaliya (sürətli və anlaşılmayan nitq), alaliya (uşağıın öz dilində danışması, kəkələmə) və digər nitq qüsurlarına rast gəlinir.

Nitqin ləngiməsi, nitqdə qüsurların olmasından onların təliminə mənfi təsir etməklə yanaşı, psixoloji komplekslərə də səbəb olur. Uşaqlar özlərini ifadə etməkdə problem yaşayır, eyni zamanda eşidilən nitqi düzgün anlamağa və yazıya köçürməyə çətinlik çəkirlər.

4 ayında uşaq valideynlərin sözlərinə və jestlərinə cavab vermir, 1 yaşında çox sakitdir və səs çıxarmır, 1,5 yaşında sa-də sözlər (“ana”, “ver”, “gəl”) demir və onları anlamır, bu, nitq ləngiməsinin əlamətlərinin göstəriciləridir.

Tədqiqatlar göstərir ki, uşaqlar 1 yaşında 10-12, 1-1,5 yaş dövründə 15-20, 2 yaşında isə 200-ə yaxın söz ehtiyatına sahib olur. 3-4 yaş arasında isə uşaqlar 400-500 söz bilməli, nəhayət, 5 yaşında nitqləri tam formalaşaraq məktəbə hazır olmalıdır.

Uşağıın davamlı şəkildə televizor, kom-püter qarşısında oturması, planşet, telefon-dan istifadə etməsi nitq ləngiməsinin digər səbəbi ola bilər.